

**Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
iqtisad elmləri doktoru professor Ədalət Muradova**

Hörmətli Ədalət müəllim!

Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibətilə Sizi və universitetin bütün professor-müəllim heyətini İmişli rayon ictimaiyyəti və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bütün sahələrdə olduğu kimi Azərbaycanda iqtisadçı mütəxəssislərin hazırlanmasına daim diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 349 sayılı 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılmış və bundan sonra ölkəmizdə milli iqtisadçı kadrların hazırlanmasında yeni bir mərhələnin təməli qoyulmuşdur. Məhz bu dövrdən başlayaraq respublikamızda iqtisad təhsili alan mütəxəssislərin həm ölkəmizin iqtisadiyyatının inkişafına, həm də beynəlxalq elmi araşdırmalara misilsiz töhfələri olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri olmuşdur. Universitetin professor-müəllim heyətinə görkəmli elmlər doktorları, professorlar, fəlsəfə doktorları, dosent və müəllimlər daxildir. Azərbaycan Dövlət İqtisad Universiteti elm və təhsil mərkəzi kimi milli və beynəlxalq nailiyyətləri dərinlən öyrənir və tədris edir. Burada təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq və regional baxımdan unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olmuşdur. Bu sırada Fransanın "Monpelye I", Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universiteti xüsusi önəm kəsb edir. Hal-hazırda universitet dünyanın 100 universiteti ilə əməkdaşlıq edir. Azərbaycan Dövlət İqtisad Universiteti Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Universitetin məzunları Azərbaycan Respublikasının ali qanunvericilik, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də özəl sektorda səmərəli fəaliyyət göstərməklə bərabər ölkəmizi bir sıra beynəlxalq qurumlarda layiqincə təmsil edirlər. Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısıdır.

Hörmətli Ədalət müəllim!

Siz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2014-cü il martın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilmişsiniz. Əminliklə bildirirəm ki, Siz və Sizin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsinin professor-müəllim heyəti müstəqil respublikamızın ali təhsil

sisteminin inkişafında, ölkəmizin milli təhsil siyasətinin formalaşdırılmasında üzərinizə düşən bütün vəzifələri bacarıqlı alim-pedaqoq səriştəsi ilə yerinə yetirdiyiniz kimi bu mötəbər etimadı ləyaqətlə doğruldursunuz. Hesab edirəm ki, yaxın keçmişdə və hal-hazırda bütün dünyada baş verən iqtisadi böhran və tənəzzüllərin ölkəmizdə təsirlərinin azaldılmasında və aradan qaldırılmasında Azərbaycan Dövlət İqtisad Universitetinin hazırladığı kadrların xidmətləri danılmazdır. Sizi və universitetin bütün professor-müəllim heyətini bir daha Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibətilə təbrik edir, dövlətimizin strateji siyasətinin tərkib hissəsi olaraq elmi kadrların və iqtisadçı mütəxəssislərin hazırlanması kimi mühüm və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

*Hörmətlə,
İmişli rayon İcraHakimiyyətinin Başçısı Elçin Rzayev*